

**Azərbaycan Respublikasının
Medianın İnkışafı Agentliyi****Dini və milli tolerantlıq,
millətlərarası münasibətlərin
inkışaf etdirilməsi**

Azərbaycan 20 Yanvar hadisələrinin daha bir il-dönməünü arxada qoydu. Əhənəvi olaraq şəhidlərin kütləvi anım mərasimi keçirildi. Budəfəki izdihamlarda əhalimiz əvvəlk illerdə olduğundan daha qüruru görünürdü. Bu da təsadüfi deyil.

Cünti bir neçə ay əvvəl biz ərazi bütövlüyüümüzü tam təmin etdik. İşğalçı düşməni erazimizdən qovmaqla yeni bir tarix yazdıq. Azərbaycanın verdiyi şəhidlərin etnik tərkibindən də görünür ki, onların sərəndə qeyri-azərbaycanlıları da kifayət qədərdi. Bu, 20 Yanvar hadisələrində, Birinci ve ikinci Qarabağ savaşlarında da eyni olub. Tarixi günə təsadüf etdiyi üçün, istərdik, 20 Yanvar hadisələrinin tarixi və onun tərənmə səbəblərinə bir qədər ekskurs edək.

**Onların sırasında
117 azərbaycanlı,
6 rus, 3 yəhudü,
3 tatar olub...**

1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərində keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fəvqələdə vəziyyət elan edilmədən həcüm edilmiş və dinc əhaliyə divan tutulmuşdu. Nəticədə yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Fəvqələdə vəziyyətin təbliğ əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdı. Fəvqələdə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-de və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldüründü. Fəvqələdə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-de Neftçalada və yanvarın 26-da Lənkəranda də 8 nəfər qətlə yetirildi.

Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldüründü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin töretliyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edildi. Həlak olanlar arasında qadınlar, uşaqlar və qoca-lar, həmçinin tacili yardım işçiləri və polislər vardi. Qara Yanvar facisi nəticəsində SSRİ Konstitusiyası və Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdanmışdı. Qa-baqqadan hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının de-

mokratiya və milli azadlıq uğrunda mübarizəsinə boğmaq, xalqı tehdit edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyordı. Eyni zamanda, həmin gecədə evlərə girib uşaqları girov götürür, bezilərini isə öldürdürlər. Rəsmi məlumatlara görə, Bakıya və başqa yaşayış məntəqələrinə sovet ordusunun hücumu vaxtı öldürülənlərin etnik tərkibi müxtəlif olub. Onların sırasında 117 azərbaycanlı, 6 rus, 3 yəhudü, 3 tatar olub. Yaralanınanların sırasında da Azərbaycanlı yaşıyan etnik qrupların nümayəndələri kifayət qədərdi.


**Müxtəlif
millətlərdən olan
qadınların,
kişilərin, uşaqların
məzarları...**

Dağıstı Parkın Bakı buxtasına açılan yüksəkliyinə qalxsanız, ilk gördüğünüz şey uzun məzarlar cərgəsi olacaq - müxtəlif millətlərdən olan qadınların, kişilərin, uşaqların məzarları. Hamisinin şəkli açıq rəngli məmərə döyüllü. Bir də ölüm tarixləri eynidir - 20.01.1990. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar facisi kimi daxil olmuş 1990-ci il 20 Yanvar hadisələrinən artıq 31 il keçir. Keçmiş sovet dövlətinin hərbi maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz müasir tariximizdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaq. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəye qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərefəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet ordusunun böyük heyətinin, xüsusi teyinatlı bölmələrin və daxili qoşunların Bakıya yerdiləməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. SSRİ 1956-ci ildə Çexoslovakiyaya, 1968-ci ildə Macaristana və 1979-cu ildə Əfqanistana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamadıq şəkinmedi.

20 Yanvar hadisələrində Ümumxalq müqaviməti - Azərbaycanda multikulturalizmin təntənəsi və təcəssümü...

**Ermənistanın
Azərbaycana
təcavüzü və 20
Yanvar faciəsinə
aparan yol...**

Heç şübhəsiz, 1990-ci il yanvarın 20-də Bakıda baş verən hadisələri Qarabağdakı erməni təcavüzündən ayrıca təhlil etmək düzgün olmazdı. Hər dəfə Qarabağa dair ərazi iddiaları kənardan, məhz Ermənistanın təbliği, təhribi və tezqişi ilə ortaya atıldı. O da şübhəsizdir ki, ermənilərin bu ərazi iddiaları birdən-bire deyil, İrəvan, Moskvada və Qərbdə olan himayədarları tərəfindən hələ xeyli əvvəl diqqətlə və hərtərəflə plan əsasında hazırlanmışdı. Sovet dövründə mərkəzi hakimiyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədönlü şəkildə təbliğat kampaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalasdırılmışdı. Erməni ideoloqları və onların ilhamvericiləri Azərbaycanın tarixi, sosial-iqtisadi inkışafı haqqında faktları açıq-əşkar saxtalasdıraraq bütün ittifaq miqyasında yadılar. Ümummilli lider Heydər Əliyev Sov.İKP Plenumunda vəzifəsindən istefə verdikdən bir neçə gün sonra ermənilər özlerinin yaxın və uzaq xaricdəki himayədarlarının köməyilə bəndnam "Böyük Ermənistən" ideyasını həyata keçirmək üçün aşkarlıq və demokratiyadan istifadə edərək yenidən Azərbaycanın Dağılıq Qarabağ bölgəsinə dair ərazi iddiaları iżri sərdülər. Ermənilərin Dağılıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda iki komitəsi - İrəvan "Qarabağ" komitəsi və onun Dağılıq Qarabağda uzun müddət gizli fəaliyyət göstərən yerli təşkilatı olan "Krunk" açıq fəal mübarizəyə başlamış, separatçılıq hərəkatı genişləndirdi. 1988-ci il hadisələri başlayanda ilk vaxtlar vəziyyəti son dərəcə gərginləşdirməyə, ictimai rəyi öz tərəflərinə çəkməyə çalışan erməni siyasetçiləri və onların mərkəzi ittifaqdakı himayədarları tərəfindən velayətin iqtisadi geriliyi pərdəsi altında Dağılıq Qarabağın Ermənistana birləşdirilməsi üçün uzun müddətdə bəri hazırlanmış plan üzrə Xankəndidə və İrəvanın davamlı tətilər keçirilərək müəssisələr dayandırılır və kütəvi mitinqlər təşkil edildi.

**Digər etnik
qrupların
nümayəndələrinin
de həlak olduğunu
göre bilərik...**

1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti Azərbaycanın suverenliyini kobud suretdə pozaraq, DQMV-nin Ermənistən SSR-ə birləşdirilməsi haqqında Konstitusiyaya zidd qərar qəbul etdi. 42 gün ərzində DQMV-nin müəssisələri Ermənistənin müvafiq nazirlik və idarələrinin tabeliyinə verildi. Birbaşa mərkəzin fəaliyyətsizliyi, bəzən isə açıq himayədarlığı sayəsində DQMV iqtisadiyyatının və digər sahələrinin faktiki olaraq Azərbaycandan ayrılmış və Ermənistəna istiqamətləndirilməsi baş verdi. Bütün rayon partiya komitələri Ermənistən KP-nin tərkibinə daxil oldu. Azərbaycanın bölgədəki bütün dövlət atributları (bayraqı, gerbi, himni və s.) dəyişdirildi və DQMV ərazisində Ermənistənin bayrağı və gerbi asıldı. Buna da Ermənistən bəyənəlxalq hüququn əsas norma və prinsiplərini pozaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını rəsmən elan etdi. Nəticədə, sovet rəhbərliyinin çox ciddi və bağışlanmaz səhvleri və ermənipərəst siyaseti 1988-ci ilin sonu, 1989-cu ilin əvvəllərində vəziyyətin getdikcə kəskinleşməsinə getirib çıxardı, DQMV və Azərbaycanın Ermənistənla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Bu illərdə töredilən terror aktları nəticəsində yüzlərlə azərbaycanlıların həyatına son qoyuldu. Minlərlə azərbaycanlı SSRİ-nin hakim dairələri tərəfindən himaye edilən ermənilərin işgalçılıq siyasetinin qurbanı oldu. Bütün

bu hadisələr zamanı, azərbaycanlıları yanaşı, ölkəmizi öz vətəni sayan digər etnik qrupların nümayəndələrinin de həyatını itirdiyini göre bilərik.

**Xalqımızın igid
övladları erməni
işgalçılardan qovub
vətənimizdən
çıxdılar...**

Bu dövrə Dağılıq Qarabağ bölgəsində yaşayan ermənilərə Azərbaycandan ayrılaraq Ermənistənla birləşməyin zəruriliyinə nail olmaq idəyinə sünü surətde qəbul etdirən təcavüzkar dövlət buna nəil olmaq üçün Dağılıq Qarabağdan azərbaycanlıları soyqırımına və təcavüze məruz qoymaqla didərgin salmış, eləcə de Ermənistəndən azərbaycanlıların tarixinə yaşıdığı torpaqların dərhal deportasiya edilməsi baş tutmuşdu.

Beləliklə, Ermənistən rəhbərliyi və erməni milletçiləri mərkəzin bəzi dairələrinin köməyilə vilayətdə həqiqi menada Dağılıq Qarabağın iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən mənimsənilməsi prosesi aparırdılar. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münəqşənin qarşısını almaq üçün qəti tədbirlər görmədi, hətta əksinə, Azərbaycana yeridən ordulu hissələrinin tərkibine Stavropol, Krasnodar və Rostovdan səfərərlərə ali-nan xüsusi təlim keçmiş erməni əsgər və zabitləri, eləcə de sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantları da daxil edildi. Ardınca ermənilər Dağılıq Qarabağın etrafında olan 7 rayonu da işgal etdilər. Nəhayət, uzun süren işğala son qoyuldu. 44 günlük müharibə nəticəsində xalqımızın igid övladları erməni işgalçılardan qovub vətənimizdən çıxdılar.

**20 Yanvar,
Birinci Qarabağ
mühərribəsində
olduğu kimi,
44 günlük
döyüslərə də...**

Döyüş və diplomatiya meydanında meglüb olan düşmən ele zənn edir ki, Azərbaycanda yaşayan etnik xalqları provokasiyyaya çəkə biləcek. Halbuki, ister tələşlər, ister ləzgilər, avarlar, tatlar olsun, Ordumuzda milli mənsubiyyətinə fərq qoyulmadan Azərbaycan vətəndaşı olaraq işğalçı güçlərə qarşı mərdəndən mübarizə apardılar. Ümumiyyətlə, ölkəmizdə hər zaman tolerant mühit olub, heç zaman etnik münəqşələr olmayıb. Sadəcə, ermənilər eləciz qalaraq, azsaylı xalqlarla bağlı uğursuz fəndlərə el atırlılar. Onlar təlşlərlə və digər etnik xalqlara müraciət edərək, guya düşmən olmadıqlarını bildirir, onları ermənilərə qarşı döyüşməməye çağırırlılar. Azərbaycanda yaşayan etniklər isə 20 Yanvar, Birinci Qarabağ mühərribəsində olduğu kimi, 44 günlük döyüslərə də Vətən üçün canlarından keçib. Böyük Vətən müharibəsi bize çox sevincli, qürur duyulası, fəx ediləsi müsbət anları yaşıatdı. Əlbəttə, hamımız birinci növbədə işğal olunmuş torpaqlarımızın qaytılmasına sevindik. Ancaq bu müharibə bizim çox müsbət tərəflərimizi də göstərdi. Əminəm ki, bu halların hamısı ayrı-ayrılıqla öyrəniləcək, təbliğ ediləcək. Mühərribə başlayan ilk günlərdən düşmənər, birinci növbədə erməni tərəfi Azərbaycanda yaşayın millətlər arasında nifaq salmaq istedilər. Əslinde onlar Azərbaycanın zəifləməsi üçün hər dəfə bu amildən istifadə ediblər, lakin bu təbliğat həmişə əks effektini göstərib və ermənilər bu murdar cəhdərinə Azərbaycanda yaşayan bütün millətlərin təpkisini gördülər. Bu müharibədə türklər, təlşlər, ləzgilər, yəhudilər, kürdlər, avarlar, ingiloyalar, ruslar öz Vətənlərinin müdafiəsinə qalxıdlar. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanın tarixində olan ağır günlərdə ölkəmizdə yaşayan bütün millətlər vahid mövqədən çıxış edərək, canlarını belə Vətən uğrunda fəda etməkdən çekinməyiblər.

**Məhəmmədəli
QƏRİBLİ**

**Yazı Azərbaycan Respublikasının Medianın
İnkışafı Agentliyinin
maliyyə dəstəyiyle çap olunur.**